

Qarşıya qoyulmuş vəzifələrin icrası təmin edilir



lantı Mərkəzinə 1,924 ton tullantı, H.Əliyev adına BNEZ-ə 27.781 ton işlənmiş yağ təhvil verilmişdir. İdarənin sahələrində 9 dəfə imacilik keçirilmişdir, 700 ədəd ağac (300 ədəd Avropa zeytunu, 400 ədəd Eldar şamı) əkilibdir, 10 247 m³ lay suyu utilizasiya olunmuşdur.

Qaz Anbarlarının İstismar İdarəsində çalışan işçilərin sosial rifahının və əmək şəraitinin yaxşılaşdırılması məqsədi ilə daima sahələrdə olan məişət-texniki avadanlıqlar və sosial təyinatlı obyektlər yoxlanılır, saz vəziyyətdə saxlanması təmin edilir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün 2 ədəd televizor, 5 ədəd kondisioner, 2 ədəd kombi təmir olunmuşdur.

Qaz Anbarlarının İstismar İdarəsinin işçi kollektivi ARDNŞ-in rəhbərliyi tərəfindən qarşıya qoyulmuş məsul və şərəfli vəzifələrin icrasını təmin etmək üçün əzmlə çalışır.

Zaur BAĞIROV,
Qaz Anbarlarının İstismar
İdarəsinin rəisi.

Növbəti qazgötürmə mövsümünə hazırlıqla əlaqədar QAIL-nin sahələrində xeyli iş görülmüşdür. Belə ki, Qaradağ QSS-də 7 ədəd nəql separatoru, 9 ədəd maye çənələri, 3 ədəd kondensat və 2 ədəd drenaj tutumları, Qalmaz USS-də 10 ədəd nəql separatoru, 7 ədəd maye çənələri, 2 ədəd drenaj tutumları təftiş olunmuş, içerisi çöküntülərdən təmizlənmiş, profilaktiki işlər aparılmış və korroziyaya qarşı mühafizə işləri görülmüşdür. Elektrik təsərrüfatında 8,2 km yüksək gərginlikli HEVX-nin tarımlığı yoxlanılmış və təmir olunmuşdur, 3,6 km yüksək gərginlikli KEVX-lərinin izolyasiya müqavimətləri yoxlanılmışdır.

Unikal obyektlərdən sayılan Yeraltı Qaz Anbarlarının yenidən qurulmasında, qorunub saxlanması, onların düzgün istismarında, qabaqcıl texnologiyaların tətbiqində və digər göstəricilərin yaxşılaşdırılmasında böyük nailiyyətlər əldə olunmuşdur.


"Azneft" İB-nin Qaz Anbarlarının istismarı İdarəsində nəql olunan qazı tələblərə uyğun hazırlamaq məqsədilə bir sıra zəruri tədbirlər görülür. Qaradağ Qaz Saxlama Sahəsinin qazpaylama məntəqəsinin qazvurma-qazgötürmə imkanlarını artırmaq məqsədilə əlavə 5 quyuluq manifold sisteminin tikintisi sona çatdırılmışdır. Burada 5 quyuluq manifold qovşağı

tikilmiş, quyulara şleyf xətləri çəkilmiş, yeni şam xətti və şam separatoru, 1 ədəd tədqiqat separatoru, mövcud separatorlara qoruyucu klapanlar quraşdırılmış və mövcud sistemlə əlaqələndirilmişdir. Operator binası, emalatxana və anbar tikilmişdir. Manifold qovşağının işinə nəzarətin avtomatik şəkildə həyata keçirilməsi üçün işlər görülür.

Eyni zamanda Qaradağ Qaz Saxlama Sahəsində "Neftqazəlmətdiqatlayihə" İnstitutu tərəfindən işlənmiş layihəyə əsasən qazpaylama məntəqəsinin genişləndirilməsi işlərinə başlanılmışdır. Burada yeni 12 quyuluq qazpaylama məntəqəsi tikilmiş, quyulara şleyf xətləri çəkilmiş, 2 ədəd məhsuldarlığı 7 mln. m³/gün, 2

ədəd məhsuldarlığı 10 mln. m³/gün olan nəql separatorları, 2 ədəd tədqiqat separatorları quraşdırılmış, əlaqələndirici xətlər çəkilmiş və mövcud sistemlə əlaqələndirilmişdir. Manifold xətlərində donmaların qarşısını almaq üçün 44 ədəd dozator nasosu quraşdırılacaq nasosxana inşa olunmuşdur. Qış mövsümündə texnoloji avadanlıqların və inzibati otaqların qızdırılması üçün qazanxana inşa olunmuşdur. Qazpaylama məntəqəsinin yanğınsöndürmə sistemi tələblərə uyğun yenidən çəkilmişdir.

Qalmaz YQA-da aktiv qaz həcmilərinin artırılması üçün tədbirlər həyata keçirilir. Burada qazmadan alınmış və eyni xəttə işləyən quyuların qoşulması üçün qazpaylama



məntəqəsinin genişləndirilməsi işlərinə başlanılmışdır. Qalmaz Qaz Saxlama Sahəsində "Neftqazəlmətdiqatlayihə" İnstitutu tərəfindən işlənmiş layihəyə əsasən əlavə 5 quyuluq manifold qovşağının tikintisinə başlanılmışdır və Qalmaz Qaz Kompresor Sahəsində isə məhsuldarlığı 10 mln. m³ olan 2 ədəd toztutucu quraşdırılmış və istismara verilmişdir.

Yeraltı qaz anbarlarından çıxarılan qazın beynəlxalq tələblərə uyğun hazırlanmasını təmin etmək məqsədilə Qaradağ və Qalmaz YQA-larda qazın kompleks hazırlaması qurğusunun quraşdırılması planlaşdırılır. Bu məqsədlə "COMPRA ENERGY" şirkəti tərəfindən qazın kompleks hazırlanması qurğusunun layihələndirilməsi başa çatdırılmış, avadanlıqların alınmasına başlanılmışdır.

Hazırda qaz anbarlarının imkanlarının genişləndirilməsi üçün geoloji sahədə də mühüm tədbirlər həyata keçirilir. Cari ilin 8 ayı ərzində 31 quyuda əsaslı təmir, 7 quyuda cari təmir işləri, 80 quyuda 585 müxtəlif adda geoloji-tədqiqat işləri aparılmışdır, 10 geoloji tədbir həyata keçirilmişdir. İlin əvvəlindən Qaradağ yeraltı qaz anbarında 3 quyuy qazılaraq istismara verilmişdir, 2 quyuda qazma işləri davam etdirilir.

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bir sıra mühüm tə-

birlər həyata keçirilmişdir. Belə ki, bütün işçilər fərdi mühafizə vasitələri ilə tam təmin olunmuş, zərərli istehsalat amilləri ilə təmasda olan işçilərə süd məhsulları verilmişdir. Bütün sahələr yanğınsöndürmə avadanlıqları ilə tam təmin olunmuş və sahələrdə olan yanğın su sistemləri daimi avtomatik rejimdə saxlanılır. İnzibati binalar yanğın xəbərvərici siqnalı ilə təmin olunmuşdur. Təsdiq olunmuş qrafik əsasında fəvqəladə hallara hazırlıqla əlaqədar baş vərə biləcək qəzaların aradan qaldırılması və neft dağılmasının qarşısının alınması üzrə təlim-məşqlər və maarifləndirmə işləri aparılır.

İdarənin sahələrində 4 ədəd təlimatlandırma otaqları yaradılmış, həmin təlimatlandırma otaqlarında işçilərin və qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə giriş təlimatının video yazısını təqdim etmək üçün avadanlıqlar quraşdırılmış və müvafiq qaydada FMV ilə təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.

Görülmüş işlərin nəticəsi olaraq QAIL-nin istehsalat sahələrində son üç il ərzində heç bir bədbəxt hadisə, yanğın və peşə xəstəliyi qeydə alınmamışdır.

Ətraf mühitin mühafizəsi sahəsində 2015-ci ilin 8 ayı ərzində 265 ton qara metal, Ekologiya İdarəsinin Tul-

İdarəmiz "Azneft" İB-nin qabaqcıl müəssisələrindəndir. Yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında "mavi yanacaq" olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır. Bu məqsədlə Dövlət Neft Şirkəti tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının tutumunun artırılması dair xüsusi proqram hazırlanmışdır.

Qaz Anbarlarının İstismar İdarəsinin kollektivi 2013-cü ildə əldə olunan ISO-9001 (keyfiyyət idarəetmə sistemi), ISO-14001 (ekologiya idarəetmə sistemi), OHSAS-18001 (əməyin mühafizəsi və təhlükəsizlik idarəetmə sistemi) beynəlxalq sertifikatlarının tələblərinə əsaslanaraq 2015-ci ilin 8 ayını uğurlu göstəricilərlə başa vurmuşdur. Belə ki, 2015-2016-cı illərin payız-qış mövsümündə ölkəmizin qaza olan tələbatının təmin edilməsi üçün QAIL-nin işçi kollektivi əzmlə çalışır.

Bu ilin aprel ayından etibarən Qalmaz və Qaradağ yeraltı qaz anbarlarında növbəti qazvurma mövsümü başlanmışdır. Hazırda 2015-ci ilin qazvurma mövsümünün qızğın çağıdır. 14.09.2015-ci il tarixinə yeraltı qaz anbarlarına 1,5 milyard kubmetr qaz vurulmuşdur. qalıq qazla birlikdə YQA-larda aktiv qazın miqdarı 2,3 milyard kubmetr təşkil edir.